

1. Peyvənd edilmiş qolunuzun tez sağlması üçün mümkün qədər açıqda saxlayın ;

2. İynə vurulmuş yerləri çox sıxmayan geyimlər geyinin ;

3. İynənin vurulduğu yerdən maye axdığı halda sadəcə quru sarğıdan istifadə edin ;

4. İynənin vurulduğu yerə maz, talk və yaxud hər hansı başqa maddə vurmaq olmaz ;

5. Heç bir antibiotikdən istifadə etmək olmaz ;

6. Peyvəndin olduğu gündən etibarən duş və hamamda çimmək olar, amma iynənin vurulduğu yerdən mayenin axdığı təqdirdə dənizdə və ya hovuzda çimmək olmaz ;

7. Aşağıdakı vəziyyətlərdə həkiminizlə əlaqə saxlayın :

- İynənin vurulduğu yerin möhkəmliyi 3cm -dən coxdursa ;
- Hərəkətlərdə çətinlik yaranıbsa ;

Qolun altında əmələ gəlmiş qanqlıylər, düyünlər gözlə görünəcək qədər yumşalmış və irinləşmişsə



Laval xəstəxanası

BKG peyvəndi

CENTRE DE LUTTE ANTI-TUBERCULEUSE DE LA MAYENNE (MAYENNE ANTI-TB CENTRE) (CLAT 53)

Centre Hospitalier
33 Rue du Haut Rocher
CS 91 525
53000 LAVAL
Tel.: 02 43 66 50 55
E-mail: clat53@chlaval.fr



Tüberkuloz - Vərəm

Kox çöpləri adlandırılan bakteriyalar vasitəsilə yaranan yoluxucu xəstəlikdir. O insanlara öskürək və tüpürcək sıçraması halında yaxın və davamlı münasibət zamanı keçir.

Xəstəliyin ilkin əlamətləri öskürək, qızdırma, halsızlıq, iştahanın itməsi və arıqlama, gecə tərləmələridir.



BKG peyvəndi

BKG tüberkuloza qarşı vurulan bir peyvənddir. 2007-ci ildən bu yana bu peyvəndin vurulması məcburi deyil. Onu tüberkuloza yoluxma riskinin çox olduğu uşaqlara doğulandan 15 yaşına qədər vurmağı məsləhət görürlər.



- Bu canlı zəifləmiş peyvənddir ;
- Bu peyvəndin məqsədi uşaqları tüberkulozun ciddi və ağır formalarından 75% hallarda qorumaqdır (meningit, miliar tüberkulozu) ;
- O xəstəliyin nə yoluxmasının qarşısını alır, nə də dünyada epidemiyasının yayılmasını dayandırır ;
- 3 ayından böyük uşaqların peyvəndi zamanı tüberkulin testinin edilməsi məcburidir. Peyvənddən sonra nə tüberkulin testinin olunub olunmamasına, nə də bir neçə dəfə BKG peyvəndinin edilməsinə nəzarət etməyə ehtiyac yoxdur ;
- BKG peyvəndi digər hər hansı peyvəndlərlə eyni gündə vurula bilər.

Peyvənd vurulmasına dair göstərişlər

Uşaqların doğulduğu vaxtdan 15 yaşına qədər peyvənd edilməsi təkidlə tösviyə olunur, əgər

- Siz İl de Frans, Güiyan və yaxud Mayotda yaşayırsınızsa (departamentindən və yaşayış şərtlərindən asılı olmayaraq) ;
- Sizin uşağınız tüberkuloza yoluxma riskinin yüksək olduğu bir ölkədə doğulubsa ;
- Sizin uşağınızın ən az bir valideyni tüberkuloza yoluxma riskinin yüksək olduğu bir ölkədəndirsə ;
- Sizin uşağınızın ən az bir ay tüberkuloza yoluxma riskinin yüksək olduğu bir ölkədə yaşayacağısa ;
- Sizin uşağınızın ailəvi tüberkuloz keçmişi varsa ;

Sizin uşağınızın tüberkuloz çöplərinə məruz qalma riski həkim tərəfindən hesab edilibsə



BKGnin zərərləri

Adətən, BKG ümumi bir reaksiyaya səbəb olmur, nə qızdırma, nə də yorğunluq ilə müşahidə olunmur. Amma iynədən sonra solğun papula (ağımtıl sızanağa bənzər düyün) əmələ gəlir və dəri portağal qabığı görünüşü alır. Bu reaksiya bir neçə dəqiqə sonra yoxa çıxır.



İlk 48 saat ərzində eritema qızartı və dərinin möhkəmlənməsi əmələ gələ bilər.



Peyvənddən sonrakı 3 ay ərzində iynənin vurulduğu yerdə adətən dəri möhkəmlənmiş və yara bağlamış olur, bu yara maye axıntısı ilə müşahidə olunub olunmaya da bilər. Bu yaranın tam sağalması bir neçə ay sürə bilər.

Peyvənd edilmiş qolun qoltuq altında qanqıllərin, düyünlərin əmələ gəlməsi gözlənilən haldır.



Peyvəndin olunduğu yerdə həmişəlik yaranın qalması bir qaydadır.